

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

Q Ə R A R I

№ 43/2

Bakı şəhəri

28 sentyabr 2022-ci il

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə¹

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü, 93.1-ci və 93.2-3-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

Q Ə R A R A A L I R :

1. “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın qüvvəyə mindiyi tarixdən maliyyə hesabatlarından başqa Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilən digər hesabatların siyahısı, formaları və dövriliyini tənzimləyən normativ hüquqi aktlar sığorta vasitəçilərinə münasibətdə tətbiq edilmir.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Mərkəzi Bankın sədri

Taleh Kazımov

“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 43/2
28 sentyabr 2022-ci il

Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası²

1. Ümumi müddəa

Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 93.2–3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi qaydasını müəyyən edir.³

2. Əsas anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. ilkin sığortaçı – sığorta müqaviləsi əsasında sığortaladığı riskləri təkrarsığortaya ötürən sığortaçı;

2.1.2. təkrarsığortaçının kodu – Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elektron sistemi tərəfindən təkrarsığortaçıya verilmiş unikal nömrə.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

3. Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı təqdim olunan hesabatların siyahısı və formaları

3.0. Sığorta vasitəçiləri tərəfindən aşağıdakı hesabatlar Mərkəzi Banka təqdim edilir:

3.0.1. Hüquqi şəxs olan sığorta brokeri tərəfindən:

3.0.1.1. Hüquqi şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HB1) – 1 nömrəli əlavə;

3.0.1.2. Hüquqi şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HB2) – 2 nömrəli əlavə;

3.0.1.3. Hüquqi şəxs olan sığorta brokerinin struktur və bəzi göstəriciləri haqqında hesabat (Forma №HB3) – 3 nömrəli əlavə;

3.0.1.4. Hüquqi şəxs olan sığorta brokerinin işlərinin aparılması xərcləri haqqında hesabat (Forma №HB4) – 4 nömrəli əlavə.

3.0.2. Müstəsna olaraq sığorta agentləri fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən “Müstəsna olaraq sığorta agentləri fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HA1)” – 5 nömrəli əlavə.

3.0.3. Hüquqi şəxs sığorta agentləri tərəfindən “Hüquqi şəxs sığorta agentlərinin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №HA2)” – 6 nömrəli əlavə.

3.0.4. Fiziki şəxs olan sığorta brokeri tərəfindən:

3.0.4.1. Fiziki şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FB1) – 7 nömrəli əlavə;

3.0.4.2. Fiziki şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FB2) – 8 nömrəli əlavə.

3.0.5. Fiziki şəxs olan sığorta agentinin tərəfindən "Fiziki şəxs olan sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat (Forma №FA1)" – 9 nömrəli əlavə.

4. Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların dövriliyi və təqdim edilməsi

4.1. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agentinin fəaliyyəti ilə məşğul olan hüquqi şəxs müvafiq olaraq bu Qaydanın 3.0.1-ci və 3.0.2-ci yarımbəndlərində göstərilən hesabatları rüblük və illik əsasda təqdim etməlidirlər.

4.2. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agentinin fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində, illik hesabat isə təqvim ili başa çatdıqdan sonra 90 gün müddətində sığorta vasitəçisinin rəhbərinin və baş mühasibinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron formada Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.

4.3. Hüquqi şəxs sığorta agentinin, fiziki şəxs olan sığorta brokeri və sığorta agentinin müvafiq olaraq bu Qaydanın 3.0.3-3.0.5-ci yarımbəndlərində göstərilən hesabatları rüblük əsasda təqdim etməlidirlər.

4.4. Hüquqi şəxs sığorta agentinin tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində hüquqi şəxs sığorta agentinin icra orqanının rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək, fiziki şəxs olan sığorta brokeri və sığorta agentinin tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində gücləndirilmiş elektron imza ilə təsdiq edilərək Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 1 nömrəli əlavə

Forma №HB1

Hüquqi şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat

Sığorta brokerinin adı: _____

Hesabat dövrü _____

ilin əvvəlindən artan yekunla

manatla

S.N	Sığorta müqaviləsi üzrə sığortalının statusu (fiziki və ya hüquqi şəxs)	Sığorta predmetlərinin sayı	Sığortaçının adı	Sığorta sinifləri	Sığorta müqaviləsi				Sığorta məbləği	Hesablanmış sığorta haqqı	Alınmalı olan sığorta haqqı	Komisyon muzzdlar və digər gəlirlər				
					Nömrəsi	Bağlanma tarixi	Qüvvəyə minmə tarixi	Qüvvədən düşmə tarixi				Sığorta əməliyyatları üzrə		Digər fəaliyyət növləri üzrə		
												Hesablanmış komisyon muzzd	Alınmalı olan komisyon muzzd	Hesablanmış gəlir	Debitor borc	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 2 nömrəli əlavə

Forma №HB2

Hüquqi şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat

Sığorta brokerinin adı _____

Hesabat dövrü _____

ilin əvvəlindən artan yekunla

manatla

Sığorta sinifləri	Təkrarsığorta müqaviləsi						Təminat şəhadətnaməsi		Təkrarsığortaçı				Təkrarsığortalı	İlkin sığortaçı	Sığorta müqaviləsinin nömrəsi	Hesablanmış təkrarsığorta haqqı	Təkrarsığorta məbləği	Təkrarsığortaçının payı		Hesablanmış komisyon muzz		Sığorta brokeri tərəfindən alınmış təkrarsığorta haqqı	Sığorta brokeri tərəfindən təkrarsığortaçaya ödənilmiş təkrarsığorta haqqı	Xitam verilmiş təkrarsığorta müqavilələri üzrə təkrarsığortaya qayıtarılmış təkrarsığorta haqları	Digər sığorta vasitəçisi (riski yerləşdirən, əgər varsa)		
	Nömrəsi	Bağlanma tarixi	Qüvvəyə minmə tarixi	Qüvvədən düşmə tarixi	Forması (fakultativ/obligator)	Növü (mütənəsb/ qeyri-mütənəsb)	Nömrəsi	Tarixi	Adı	Kredit reytingi	Rezident olduğu ölkə	Kodu						Məbləğ	Faiz	Ölkə daxilindən	Ölkə xaricindən				Adı	Hesablanmış komisyon muzz	Ödənilmiş komisyon muzz
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 3 nömrəli əlavə

Forma №HB3

Hüquqi şəxs olan sığorta brokerinin strukturu və bəzi göstəriciləri haqqında hesabat

Sığorta brokerinin adı: _____

Hesabat dövrü _____

ilin əvvəlindən artan yekunla

S.N	Sığorta brokerinin ödənilmiş nominal (nizamnamə) kapitalı (manatla)			Hüquqi ünvan	Faktiki ünvan	Telefon nömrəsi	Faks nömrəsi	Elektron poçt ünvanı	Rəsmi internet sahifəsi	VÖEN	Bank hesablarına dair məlumatlar		Təsisçilər və (və ya) səhmdarlar haqqında məlumat				Ştat işçilərinin sayı	Rəhbər işçilərinin soyadı, adı, atasının adı	Rəhbər işçilərinin vəzifəsi	Rəhbər işçilərinin telefon nömrəsi	Filial və nümayəndəliklər üzrə məlumatlar						
	Cəmi	Pul vəsaiti	Əmlak								Bankın adı	Hesab nömrəsi	Adı	Fiziki və ya hüquqi şəxs	Yerli və ya xarici	Rezident olduğu ölkə					Filial və nümayəndəliklər haqqında				Rəhbər işçi haqqında		
																					Adı	Faktiki ünvan	Telefon nömrəsi	Ştat işçilərinin sayı	Soyadı, adı, atasının adı	Telefon nömrəsi	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 4 nömrəli əlavə

Forma №HB4

Hüquqi şəxs olan sığorta brokerinin işlərinin aparılması xərcləri haqqında hesabat

Sığorta brokerinin adı: _____

Hesabat dövrü: _____

ilin əvvəlindən artan yekunla

		<i>manatla</i>
S.N	XƏRC MADDƏLƏRİNİN ADLARI	Hesablanmış
1	2	3
	Əmək haqqı - cəmi	
	o cümlədən :	
	a) ştat işçilərinə əmək haqqı - cəmi	
	o cümlədən :	
	- vəzifə maaşları üzrə	
	- mükafat	
	- sair ödənişlər	
	b) ştatdankənar işçilərə əmək haqqı - cəmi	
	Dövlət sosial müdafiə fonduna ayırmalar	
	Təsərrüfat xərcləri	
	Dəftərxana xərcləri	
	Ezamiyyə xərcləri - cəmi	
	o cümlədən	
	ölkə daxilində	
	ölkə xaricində	
	Bank xidməti xərcləri	
	Məsləhət xidmətləri üzrə xərclər	
	Reklam işinin aparılmasına çəkilmiş xərclər:	
	o cümlədən:	
	Marketinq, təbliğat, məlumatlandırma və sair xərcləri	
	Sponsorluq xərcləri	
	Müştərilər üçün təlim xərcləri	
	Amortizasiya ayırmaları	
	Əsas vəsaitlərin təmiri üzrə xərclər	
	İşçilərin ixtisasının artırılmasına çəkilmiş xərclər	
	Nümayəndəlik xərcləri	
	Rabitə xərcləri	
	Nəqliyyat vasitələrinin saxlanması və yanacaq xərcləri	
	Kommunal xərclər	
	Tenderdə iştirakla bağlı xərclər	
	Lisenzialaşdırma və icazə üzrə xərclər	
	Mətbuat xərcləri	
	İcarə xərcləri – cəmi	
	o cümlədən	
	ofis sahələrinin icarəsi üzrə xərclər	
	digər icarə xərcləri	
	Proqram təminatı və İT üzrə xərclər	
	Notarius, tərcümə, hüquq, ekspert və sair xərcləri	
	Müstəqil audit xərcləri	
	Sığorta xərcləri	
	Sair xərclər - cəmi	
	o cümlədən	
	Y E K U N :	

"Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"ya 5 nömrəli əlavə

Forma №HA1

Müstəsna olaraq sığorta agentliyi fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin vasitəçilik fəaliyyəti haqqında hesabat

Hüquqi şəxsin adı: _____

VÖEN _____

Hüquqi ünvan: _____

Faktiki ünvan: _____

Elektron poçt ünvanı: _____

Faks nömrəsi: _____

Rəsmi internet sahifəsi: _____

Telefon nömrəsi Tel: _____

Lisensiya nömrəsi _____ Lisensiyanın verilmə tarixi: _____

Attestasiyadan keçmiş şəxslərin S.A.A _____ Son attestasiyadan keçmə tarixi _____

Ştat işçilərin sayı _____

Vasitəçilik fəaliyyəti ilə bağlı bank hesabına dair məlumatlar Bankın adı _____ Hesab № _____

Hesabat dövrü _____

ilin əvvəlindən artan yekunla

S.N	Sığorta müqaviləsi üzrə sığortalının statusu (fiziki və ya hüquqi şəxs)	Sığorta predmetlərinin sayı	Sığortanın adı	Sığorta sinifləri	Sığorta müqaviləsi				Sığorta məbləği	Hesablanmış sığorta haqqı	Alınmalı olan sığorta haqqı	Komissiya müddələri və digər gəlirlər				
					Nömrəsi	Bağlanma tarixi	Qüvvəyə minmə tarixi	Qüvvədən düşmə tarixi				Sığorta əməliyyatları üzrə		Digər fəaliyyət növləri üzrə		
												Hesablanmış komissiya müddə	Alınmalı olan komissiya müddə	Hesablanmış gəlir	Debitor borc	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 6 nömrəli əlavə

Forma №HA2

Hüquqi şəxs sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat

Hüquqi şəxsin adı: _____

VÖEN _____

Hüquqi ünvan: _____

Faktiki ünvan: _____

Elektron poçt ünvanı: _____

Faks nömrəsi: _____

Rəsmi internet sahifəsi: _____

Telefon nömrəsi Tel: _____

Lisensiya nömrəsi _____ Lisenziyanın verilmə tarixi: _____

Attestasiyadan keçmiş şəxslərin S.A.A _____ Son attestasiyadan keçmə tarixi _____

Ştat işçilərin sayı _____

Vasitəçilik fəaliyyəti ilə bağlı bank hesabına dair məlumatlar Bankın adı _____ Hesab № _____

Hesabat dövrü _____

ilin əvvəlindən artan yekunla

S.N	Sığorta müqaviləsi üzrə sığortalının statusu (fiziki və ya hüquqi şəxs)	Sığorta predmetlərinin sayı	Sığortaçının adı	Sığorta sinifləri	Sığorta müqaviləsi				Sığorta məbləği	Hesablanmış sığorta haqqı	Alınmalı olan sığorta haqqı	Komissiya muzzdlar və digər gəlirlər				
					Nömrəsi	Bağlanma tarixi	Qüvvəyə minmə tarixi	Qüvvədən düşmə tarixi				Sığorta əməliyyatları üzrə		Digər fəaliyyət növləri üzrə		
												Cəmi	Hesablanmış komissiya muzzd	Alınmalı olan komissiya muzzd	Hesablanmış gəlir	Debitor borc
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası” ya 7 nömrəli əlavə

Forma №FB1

Fiziki şəxs olan sığorta brokerinin sığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat

Sığorta brokerinin S.A.A: _____

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: _____ VÖEN _____

Qeydiyyat ünvanı: _____

Faktiki ünvan: _____

Elektron poçt ünvanı: _____

Faks nömrəsi: _____

Rəsmi internet sahifəsi: _____

Telefon nömrəsi Tel: _____

Lisənziya nömrəsi _____ Lisənziyanın verilmə tarixi: _____ Son attestasiyadan keçmə tarixi _____

Vasitəçilik fəaliyyəti ilə bağlı bank hesabına dair məlumatlar Bankın adı _____ Hesab № _____

Hesabat dövrü _____

ilin əvvəlindən artan yekunla

S.N	Sığorta müqaviləsi üzrə sığortalının statusu (fiziki və ya hüquqi şəxs)	Sığorta predmetlərinin sayı	Sığortaçının adı	Sığorta sinifləri	Sığorta müqaviləsi				Sığorta məbləği	Hesablanmış sığorta haqqı	Alınmalı olan sığorta haqqı	Komisyon muzzdlar və digər gəlirlər				
					Nömrəsi	Bağlanma tarixi	Qüvvəyə minmə tarixi	Qüvvədən düşmə tarixi				Cəmi	Sığorta əməliyyatları üzrə	Digər fəaliyyət növləri üzrə	Hesablanmış komisyon muzzd	Alınmalı olan komisyon muzzd
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 8 nömrəli əlavə

Forma №FB2

Fiziki şəxs olan sığorta brokerinin təkrarsığorta üzrə vasitəçilik fəaliyyəti haqqında hesabat

Sığorta brokerinin S.A.A: _____

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: _____ VÖEN _____

Qeydiyyat ünvanı: _____

Faktiki ünvan: _____

Elektron poçt ünvanı: _____

Faks nömrəsi: _____

Rəsmi internet sahifəsi: _____

Telefon nömrəsi Tel: _____

Lisenzia nömrəsi _____ Lisenziyanın verilmə tarixi: _____ Son attestasiyadan keçmə tarixi _____

Vasitəçilik fəaliyyəti ilə bağlı bank hesabına dair məlumatlar Bankın adı _____ Hesab № _____

Hesabat dövrü _____
il-in əvvəlindən artan yekunla

Sığorta sinifləri	Təkrarsığorta müqaviləsi						Təminat şəhadətnaməsi		Təkrarsığortaçı				Təkrarsığortalı	İkinci sığortaçı	Sığorta müqaviləsi	Hesablanmış təkrarsığorta haqqı	Təkrarsığorta məbləği	Təkrarsığortaçının peyi		Hesablanmış komissiyon müdd		Sığorta brokeri tərəfindən alınmış təkrarsığorta haqqı	Sığorta brokeri tərəfindən ödənilmiş təkrarsığorta haqqı	Xitam verilmiş təkrarsığorta müqavilələri üzrə təkrarsığortalıya qaytarılmış təkrarsığorta haqları	Digər təkrarsığorta vasitəçisi (rəsi yerləşdirən, əgər varsa)		
	Nömrəsi	Bağlanma tarixi	Qüvvəyə minmə tarixi	Qüvvədən düşmə tarixi	Forması (fakultativ/obligator)	Növü (mütənasib/qeyri-mütənasib)	Nömrəsi	Tarixi	Adı	Kredit Reytinqi	Rezident olduğu ölkə	Kodu						Məbləğ	Faiz	Ölkə daxilindən	Ölkə xaricindən				Adı	Hesablanmış komissiyon müdd	Ödənilmiş komissiyon müdd
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28

“Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”ya 9 nömrəli əlavə

Forma №FA1

Fiziki şəxs olan sığorta agentinin vasitəçilik fəaliyyəti haqqında hesabat

Sığorta agentinin S.A.A: _____

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: _____ VÖEN _____

Qeydiyyat ünvanı: _____

Faktiki ünvan: _____

Elektron poçt ünvanı: _____

Faks nömrəsi: _____

Rəsmi internet sahifəsi: _____

Telefon nömrəsi _____ Tel: _____

Lisənziya nömrəsi _____ Lisənziyanın verilmə tarixi: _____ Son attestasiyadan keçmə tarixi _____

Vasitəçilik fəaliyyəti ilə bağlı bank hesabına dair məlumatlar _____ Bankın adı _____ Hesab № _____

Hesabat dövrü _____
ilin əvvəlindən artan yekunla

S.N	Sığorta müqaviləsi üzrə sığortalının statusu (fiziki və ya hüquqi şəxs)	Sığorta predmetlərinin sayı	Sığortaçının adı	Sığorta sinifləri	Sığorta müqaviləsi				Sığorta məbləği	Hesablanmış sığorta haqqı	Alınmalı olan sığorta haqqı	Komisyon müddələri və digər gəlirlər <i>manatla</i>				
					Nömrəsi	Bağlanma tarixi	Qüvvəyə minmə tarixi	Qüvvədən düşmə tarixi				Sığorta əməliyyatları üzrə			Digər fəaliyyət növləri üzrə	
												Cəmi	Hesablanmış komisyon mudd	Alınmalı olan komisyon mudd	Hesablanmış gəlir	Debitor borc
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [10 yanvar 2024-cü il tarixli 01/3-2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401100132, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 yanvar 2024-cü il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ [10 yanvar 2024-cü il tarixli 01/3-2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401100132, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 yanvar 2024-cü il) ilə adında, 1-ci və 2-ci hissələrində “siyahısı, formaları və dövriliyinə dair Qayda” sözləri “forması, məzmunu və təqdim edilməsi Qaydası” sözləri ilə əvəz edilmişdir.

² [10 yanvar 2024-cü il tarixli 01/3-2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401100132, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 yanvar 2024-cü il) ilə “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”nın adında “siyahısı, formaları və dövriliyinə dair Qayda” sözləri “forması, məzmunu və təqdim edilməsi Qaydası” sözləri ilə əvəz edilmişdir.

³ [10 yanvar 2024-cü il tarixli 01/3-2 nömrəli](#) Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401100132, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 yanvar 2024-cü il) ilə “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”nın 1-ci hissənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 78.4-cü, 93.1-ci və 93.2-3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və sığorta vasitəçilərinin maliyyə hesabatlarından başqa, sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı digər hesabatlarının siyahısı, formaları və dövriliyini müəyyən edir.